



## Regionların sosial-iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoyur

Prezident İLHAM ƏLİYEV dördüncü dövlət proqramının icrası ilə bölgələrdə genişmiqyaslı quruculuq prosesinə təkan veriləcəyini bəyan etdi



## Azərbaycan Prezidenti İlham Əliyevin Quba rayonuna səfəri

### Cənubi Qafqazın ən böyük külək elektrik parkı Xızıda yerləşir

"Yeni Yaşma"nın istismara verilməsi ilə Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 2.5 dəfə artacaq



Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən 50 MVt-lik "Yeni Yaşma" Külək Elektrik Parkının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər çərçivəsində açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı Külək Elektrik Parkının rəsmi açılışını bildiren lenti kəsiblər.

"Azərenerji" ASC-nin prezidenti Baba Rzayev məlumat verdi ki, "Yeni Yaşma" Külək Elektrik Parkı bu il yəndən qurulub. Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyasında

yenidənqurma işlərini Almaniyanın "Berlin Wind" şirkəti aparıb. Yanvar ayında ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kVt/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır. Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlığının yuvalarının quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi yaradılıb. İdarəetmə mərkəzində tur-



binlərin iş rejimleri, istismar vəziyyəti, texniki parametrləri, küləyin sürəti, növbəti günler üçün külək proqnozu

və enerji istehsalı onlayn izlənilir. Stansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb. İstehsal olunan elektrik enerjisinin ümumi enerji sistemina ötürü-

rülməsi üçün "Yaşma" hava xəttinə qoşulmaqla "Sitalçay" yarımstansiyasına 110 kV-luq hava xətti çəkilib. Bir sıra xarici şirkətlər tərəfindən yerli mütəxəssislər üçün treninqlər təşkil edilib, həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sertifikatlaşdırılmış kurslarda yerli mütəxəssislərin iştirakı təmin olunub.

Hazırda stansiyanın idarə edilməsi, servis və istismar işləri tamamilə yerli mütəxəssislər tərəfindən icra olunur. Parkda alternativ və bərpaulunan enerji mənbələri üzrə kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Parkın ümumi ərazisi 540 hektardır.

Ardı 2-ci səh.

## Azərbaycan dünyanın müasir nəqliyyat infrastrukturuna malik ölkəsinə çevrilir

Nazirlər Kabinetinin iclasında ölkəmizin bu sahədəki uğurları yüksək qiymətləndirildi

Oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ilin əvvəlindən sosial-iqtisadi sahələrdə qazanılan uğurlar, eləcə də yol verilən nöqsanlar geniş müzakirə edilib, ölkənin iqtisadi inkişaf perspektivləri, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Belə vəzifələrdən birinin ölkənin nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi olduğu vurğulanıb.

Müasir dünyada hər bir ölkənin inkişaf parametrlərində nəqliyyat infrastrukturunun əhəmiyyəti xüsusi önəm daşıyır. Azərbaycanda bu istiqamətdə həyata keçirilən nəhəng layihələr təkcə ölkəmiz üçün deyil, dünya üçün də böyük əhəmiyyət daşıyır. Məsələn, Azərbaycanın təşəbbüsü ilə bərpa olunan Tərkiz "İpek yolu" Avrasiya kimi geniş bir məkanı özündə birləşdirir. Bu yolla Şərqdən Qərba və əks istiqamətə daşınan yüklər təhlükəsiz və tez bir zamanda ünvanına çatdırılır.

Hazırda bu dəhliz özünün ilk istismar mərhələsindədir. Yeni, daşınan yüklərin həcmi onun potensialından aşıya bilər. Lakin həmin dəhliz vasitəsilə yüklərin daşınması barədə müzakirə edilən ölkələrin sayı getdikcə artır. Bu, onu göstərir ki, yaxın gələcəkdə Transxəzər nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin həcmi əhəmiyyətli dərəcədə artacaq və bu dəhliz dünyanın aparıcı tranzit marşrutlarından birinə çevriləcək.

Ardı 5-ci səh.

## Ermənistan yeni inqilaba hazırlaşır

Paşinyan seçkiləri keçirməkdə, Koçaryan-Sarkisyan koalisiyası isə onu devirməkdə israrlıdır

Ermənistanda siyasi baxımdan vəziyyət hələ də kifayət qədər gərgin hesab edilir. Baş verənlər onu deməyə əsas verir ki, ölkə cəmiyyətində ciddi siyasi parçalanma var. Real durum onu göstərir ki, bu parçalanmanın tərəfləri sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, digəri isə baş nazir Nikol Paşinyandır. Hazırda Nikol Paşinyanın Ermənistan ictimaiyyəti və xalq arasında nüfuzu böyükdür. Amma 20 il iqtidarda olan separatçı rejim güc strukturlarında, yerli icra orqanlarında öz adamlarını yerləşdirib. Üstəlik parlamentdə sabiq rəhbərliyin qurduğu Respublika Partiyası ən çox deputat mandatına sahibdir. Bu da öz növbəsində güc müstəvisində tərəflərin qarşıdurmasının daha kəskin xarakter almasına rəvac verir.

Ermənistan yenə xoasa yuvarlanar

İndi Paşinyan üçün əsas məqamlardan biri parlamenti öz nəzarətinə almaq, Respublika Partiyasını buradan sıxışdırmaqdır. Bunun üçün o, dekabr ayında növbədənənar parlament seçkiləri keçirməyi düşünür. "France 24" telekanalına müsahibəsində bununla bağlı Paşinyan qeyd edib ki, seçkilərin həmin vaxt baş tutması üçün oktyabrın 16-da istefa verəcək.

Ardı 6-cı səh.



# Azərbaycan Prezidenti İlham Əliyevin Quba rayonuna səfəri

## Əbədi ehtiram ünvanı

## Cənubi Qafqazın ən böyük külək elektrik parkı Xızıda yerləşir



Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsinə ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

AZƏRTAC xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlət başçısına məlumat verib.

**Əvvəli 1-ci sahə.**

Burada 9800 poqonometr uzunluğunda qəfəsi çəpər çəkilib, ümumi sahəsi 571 kvadratmetr olan anbar binası tikilib, gübrə və yağ depoları, zəhərli maddələrin saxlanması üçün xüsusi otaq və xidməti bölmələr yaradılıb. Ərazidən səmərəli istifadə olunması üçün torpaq nümunələri İtaliyada laborator müayinədən keçirilib və nəticələrə əsasən 450 hektar sahədə zeytun və badam bağları salınıb. Bağların suvarılması məqsədilə Taxtakörpü-Ceyranbatan su kanalının 72-ci kilometrliyində suqəbuledici baş qurğu tikilib, 23 kilometrlik su xətti çəkilib, su anbarı və nasos stansiyası inşa edilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyindən 1,8 kilometrlik yeni avtomobil yolu çəkilib.

"Yeni Yaşma" Külək Elektrik Parkı Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır. Stansiyanın istismara verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7 faizdən 1,8 faizədək artacaq.

Dövlət başçısına 3,6 MVT gücündə Yaşma Bağları Külək Elektrik Parkı və 1,7 MVT gücündə Şuraabad Külək Elektrik Parkı barədə də məlumat verildi. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Bakı-Quba yolunun digər tərəfində yerləşən Yaşma Bağları ərazisindəki 4 turbin təmir olunaraq, istismara hazır vəziyyətə gətirilib. Elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün 35 kV-luq yarımstansiya inşa edilib və 3,8 kilometr uzunluğunda hava xətti çəkilib. Şuraabad Külək Elektrik Parkında da 1,7 MVT gücündə 2 turbinlə bağlı təftiş işləri



aparılıb, stansiya məxsus 35 kV-luq yarımstansiya elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün yenidən qurularaq istismara verilib. Turbinlə-

rin idarə edilməsi SCADA sistemində inteqrasiya olunub.

Sonda külək elektrik parkının kollektivi ilə xatirə şəkli çəkdirildi.

## Azərbaycan "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi" infrastrukturunu təkmilləşdirir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Qeyd edək ki, regionların davamlı inkişafının təmin olunması üçün müasir yol infrastrukturunun yaradılması müstəsna əhəmiyyət daşıyır. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, yerli əhəmiyyətli şəhərlərə və kəndlərə avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. Bu tədbirlərin davamı kimi, "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi"nin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam mühüm əhəmiyyət daşıyır. Artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi layihənin icrası məqsədilə sürətlə və keyfiyyətlə tikinti işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verdi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğunda olan yol 1B texniki dərəcəyə uyğun inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun layihəsi 4

lotdan ibarətdir və hazırda tikinti işləri 1-ci lotda aparılır. Bu hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür. Artıq 1-ci lot üzrə layihənin 0-7-ci kilometrlik hissəsində asfaltlanma işləri əksər ərazilərdə yekunlaşdırılıb. Bundan əlavə, 1-ci lot üzrə 2 yol qovşağı, yol ötürücü körpü, kanal körpüsü, 4 yeraltı avtomobil keçidi, müxtəlif ölçülərdə 33 beton borunun tikintisi, meliorasiya xətləri ilə kəşimlərdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli yolun ayrıcı zolağında, ümumilikdə, cəmi 31 min poqonometr beton baryerlərin tikilməsi nəzərdə tutulub. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir.

Yeni yolun tikinti layihəsinə uyğun olaraq əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çixış yolları çəkiləcək. Yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirinə azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsbogucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yeni inşa edilən yol 92 kilometrə sona Şabran rayonunun Gəndov kəndindən Rusiya sərhədinə qədər uzanan 60 kilometrlik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək. Ödənişli olacaq yeni avtomobil yolunun tikintisi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək. "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi" ilə yük və sərnişin daşıma-larında əsas rol oynayaq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb edilməsinə, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına və bir çox sosial problemlərin həllinə şərait yaradacaq.



## 78 min nəfər, 11 kənd və 33 kilometrlik yeni yol...

Prezident İlham ƏLİYEV Xınalıq yolunun da yenidən qurulmasına xeyir-dua verdi



Oktyabrın 11-də Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, dördüncü texniki dərəcəyə uyğun tikilən iki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Bütün texniki standartlara uyğun salınan yol üzərində zəruri yerlərdə signal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ümumi uzunluğu 528 metr olan su ötürücü borular tikilib, yol cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 11 yaşayış məntəqəsini birləşdirərək sərnişin və yük daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Beləliklə, yeni yol mənzil başına rahat və təhlükəsiz çatmağa hərətəfli şərait yaradacaq.

Bu layihənin icrası, ümumilikdə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə də təmin edəcək. Bir sözlə, yeni yolun inşası yol boyu

yaşayan vətəndaşların sosial rifahına birbaşa təsir göstərəcək, kənd təsərrüfatı məhsullarının rahat və tez daşınmasına münbit şərait yaradacaq.

Bundan başqa, bu layihə digər mühüm bir məqamı da özündə birləşdirir. Belə ki, yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzləri və tarixi mədəniyyət abidələri ilə tanış olmasına da hərətəfli şərait yaranacaq.

İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu Prezident İlham Əliyevin bu ilin sentyabrında imzaladığı sərəncama əsasən tikilib.

Dövlət başçısına Quba-Xaçmaz avtomobil yolunun yenidən

qurulması barədə də məlumat verildi. Bildirildi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun yenidən qurulan yol 78,4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. 3-cü texniki dərəcəyə aid 2 zolaqlı yolun uzunluğu 22 kilometr, eni isə 7 metrdir.

Bundan əlavə, Prezident İlham Əliyevə Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin layihəsi barədə məlumat verildi. Uzunluğu 46 kilometr olan yol üzərində tikiləcək 9 körpünün layihəsi hazırlanıb. Bununla yanaşı, Quba-Suqayıllı avtomobil yolu da yenidən qurulacaq.

Layihə ilə tanış olan dövlət başçısına məlumat verildi ki, dördüncü texniki dərəcəyə uyğun inşa olunacaq yolun uzunluğu 55,7 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. İki hərəkət zolağından ibarət olan yolun tikilməsi bu bölgədə təxminən 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini, həmçinin Quba şəhərini Xınalıq kəndi ilə birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdıracaq.

Sonra dövlət başçısı Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun rəsmi açılışını bildiren lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

ve fəlsəfe doktorları var. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı "Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamına əsasən. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikrokional çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.

## Aqrar sektorun inkişafına innovativ elmi dəstək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun binasında yaradılan şəraitlə maraqlanıblar.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutda 59 nəfər işçi çalışır, onların arasında elmlər



ve fəlsəfe doktorları var. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı "Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamına əsasən. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikrokional çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.



# Aqrar sektorun inkişafına innovativ elmi dəstək

**Əvvəli 2-ci sah.**

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan yeni sahələrdə 35 iş yeri açılıb. Burada 73 hektar ərazidə Lənkəran çayçılıq filiali, 19 hektarda Abşeron təcrübə stansiyası, 50 hektarda Qəbələ, 97 hektarda isə Göyçay dağqay məntəqələri yerləşir. Bundan əlavə, Zaqatala dağqay məntəqəsi, Zərdabi elmi təcrübə stansiyası və Quba yardımçı təcrübə təsərrüfatı da institutun balansına daxildir.

Qeyd olundu ki, təcrübə bazaları əsasən ötən əsrin 50-ci illərində yaranıb. Onların istifadəsində olan ümumi torpaq sahəsi 662 hektardır, onun 557 hektarı isə əkinə yararlı ərazidir. Əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması,



daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyası-

nin işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi olan Meyvəçilik və Çay-

çılıq Elmi-Tədqiqat İnstitutunun 50 hektar ərazisində 2017-2018-ci illərdə müasir



və məhsuldar meyvə bağları salınıb. Almaniyanın Meyvə və Bitkilər Seleksiyası Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Akademiyası, İngiltərənin "Meosis" Elmi-Tədqiqat Şirkəti, İspaniyanın "Viveros-veron" Tingçilik və Tədqiqat Şirkəti ilə əlaqələr quran Meyvəçilik və Çayçılıq Elmi-

Tədqiqat İnstitutu Çinin "Anxoy" Aqrar Universiteti və Fransanın meyvəçiliklə məşğul olan "Luare" Kənd Təsərrüfatı Palatası ilə də geniş əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevə əsas hədəfi ixrac potensialının gücləndirilməsi, bağçılığın dayanıqlı inkişafı, keyfiyyətli məhsul istehsalı və innovativ fermerlərin formalaşma-

sına dəstək olan "Ağıllı bağ layihəsi" barədə məlumat verildi. Həmçinin ixtisaslı mexanizatorların vahid reyestrı, fermerlər və mexanizatorların əlaqələndirəcək vahid kommunikasiya sisteminin yaradılması, mexanizatorların peşəkarlıq səviyyəsi və digər göstəricilərinin ölçülməsi və onların ölkə üzrə lokasiyasının öyrənilməsi məqsədini daşıyan "AqroUber" layihəsindən də danışıldı.

Dövlət başçısına yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti barədə məlumat verilərək bildirildi ki, indiyə qədər 300-dən çox fermerin müraciətinə baxılıb. Onlardan alınan 300 min kiloqramdan çox məhsul satışı çıxarılıb. Bu yaxınlarda Co-cuq Mərcanlıda 15 fermerin məhsulunun satışı məqsədilə memorandum imzalanıb.

Azərbaycan Prezidentinə "Kənddən Şəhərə" layihəsi haqqında da məlumat verildi. Qeyd olundu ki, layihə çərçivəsində müasir tipli yarmarkaların təşkili, para-kənd satış mərkəzlərinin qurulması, on-line sifariş üçün mobil tətbiqin yaradılması nəzərdə tutulur. Layihənin icrası fermerlərin satış bazarlarına birbaşa çıxış probleminin həllində kömək olacaq və şəhər əhalisi kənd məhsullarının innovativ yollarla, əlverişli qiymətlərlə əldə etmək imkanı qazanacaq. Layihənin tərkib hissəsi olaraq "Aqrar birja" yaradılacaq və bu yolla kənd təsərrüfatı məhsullarının həm satıcıları, həm də alıcıları vahid platformada birləşəcək, kənd təsərrüfatı məhsullarının qiymət-məlumat bazası yaradılacaq.

## “Cənab Prezident, Siz və Mehriban xanım hər bir azərbaycanlı üçün Vətəni sevməyin, xalqına, dövlətinə layiqli xidmətin nümunəsiniz”

*Quba sakinləri böyük qayğı və himayədarlığına görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı və xanımı xəstəxananın rəsmi açılışını bildiren lenti kəsiblər.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi. Qeyd olundu ki, Quba Rayon Mərkəzi Xəstəxanası 1964-

cü ildə istifadəyə verilib, lakin uzun illər təmir işlərinin aparılması səbəbindən bina istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksiyon xəstəlikləri, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və perinatal mərkəz də fəaliyyət göstərəcək. Ərazidə



əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkil, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlət başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi

xidmət göstərməyə imkan verir. Onu da deyək ki, 2004-2018-ci illərdə ölkə üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanalar yenidən tikilib. Bu illər ərzində regionlarda yerləşən 28 xəstəxana binası əsaslı təmir olunub. Artıq Goranboy, Qazax, Qobustan və Şəmkir rayon mərkəzi xəstəxanalarının tikintisi də başa çatdırılıb, Abşeron Füzuli və Qəbələ rayon mərkəzi xəstəxana binalarının inşası isə davam edir.

Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşdü.

Dövlət başçısı görüşdə çıxış etdi.

## Prezident İlham Əliyevin çıxışı

- Bu gün Quba şəhərində çox əlamətdar bir gündür. Qubada Mərkəzi Rayon Xəstəxanası açılır. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl tibb müəssisəsidir, ən yüksək, müasir standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı və dizaynı çox gözəldir. Əlbəttə ki, burada quraşdırılan tibbi avadanlıq ən yüksək standartlara malikdir. Əminəm ki, burada xəstələrə çox gözəl tibbi xidmət göstəriləcək və xəstələr şəfa tapacaqlar.

Bu tibb müəssisəsi həkimlərin iş yeridir və həkimlərin iş yeri belə gözəl səviyyədə olmalıdır. Bu xəstəxanada bütün şöbələr var. Burada bütün xəstəliklərin müalicəsi mümkündür. Eyni zamanda, diaqnostikası da mümkündür. Onu da deməliyəm ki, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Quba şəhərində müalicə-diaqnostika mərkəzi yaradılmışdır. Bu xəstəxana Qubada ikinci böyük tibb müəssisəsidir. Əminəm ki, Quba sakinləri bu imkanlardan istifadə edəcəklər.

Bələ müasir xəstəxananın bölgədə yaradılması bizim siyasətimizi göstərir. Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutuldu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilib. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verildi. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələni isə dörd şəhər xəstəxanası istifadə ediləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dəne də şəhər qalmıyacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasını tamamlanmasını göreceyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndərilir.

Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfədir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistika, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan rəyinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümlü azalıb. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipicə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzretdir.

İnsan sağlamlığını şərtləndirən bir çox amillər var. Onların arasında, ilk növbədə, sağlam həyat tərzi, mən bütün vətəndaşlara buradan müraciət edirəm ki,



sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır. Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır. Digər tərəfdən, ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkəndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir, o cümlədən Quba şəhərində beş il bundan əvvəl mənim iştirakımla içməli su layihəsi istifadəyə verilməmişdir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir. İdman əlbəttə ki, insanların sağlamlığı üçün çox önəmli bir amildir. İdmanla məşğul olmaq üçün indi ölkəmizdə bütün şərait var.

Yəni, biz bu sahəyə kompleks şəkildə yanaşıırıq. Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq, böyük uğurlara imza atmışıq. Onlardan biri də bu gözəl tibb müəssisəsidir.

Quba şəhərinin inkişafına həmişə böyük diqqət göstərmişdir. Mən Prezident kimi, Quba rayonuna 10 dəfə səfər etmişəm. Bu, 11-ci səfərdir. Səfərlər zamanı bir çox obyektlərin açılışlarında iştirak etmişəm. Quba rayonunun inkişafı ilə bağlı çox ciddi tapşırıqlar vermişdir. Onlar da uğurla icra edilir. Rayonda infrastruktur layihələri icra edilir. Mən içməli su layihəsini qeyd etdim. Bir neçə il bundan əvvəl "Şahdağ" elektrik stansiyasının tikintisi nəticəsində nəinki Quba rayonunun, bütün bölgənin elektrik təminatı böyük dərəcədə yaxşılaşıb. Avtomobil yollarının çəkilməsi davam etdirilib. Bu gün



biz bir kənd yolunun açılışını qeyd etdik. Quba rayonunun əksər kəndlərində yollar artıq yaxşı vəziyyətdədir. Qalan layihələr də növbəti illərdə icra ediləcək. Digər infrastruktur layihələri ilə bağlı addımlar atılır. Ev təsərrüfatlarının 75 faizi təbii qaz ilə təmin edilmişdir. Qırq səkkiz məktəb tikilib, yeddi məktəb əsaslı təmir edilmişdir. "ASAN xidmət" mərkəzi yaradılıb. Gəncər evi, Şahmat məktəbi. Yeni, Quba şəhərində bir çox sosial və iqtisadi-sənaye obyektləri yaradılır, o cümlədən "Azərbaycan" İstehsalat Birliyinin Quba filiali. Yəni, iş yerlərinin yaradılması, turizm inkişafı üçün addımlar atılır. İndi Qubada turistlərin sayı da artır, həm yerli, həm xarici qonaqlar gəlirlər, yeni hotellər açılır. Bu gün mən yeni tingçilik müəssisəsinin fəaliyyəti ilə tanış olmuşam. Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti olacaq.

Ona görə Quba rayonunun kompleks şəkildə inkişafı diqqət mərkəzindədir. Sosial-infrastruktur layihələrimiz, iş yerləri ilə bağlı olan layihələr, turizm, kənd təsərrüfatı. Rayon bu istiqamətdə bundan sonra da inkişaf edəcək. Əlavə göstərişlər də verəcək. Mən dəim rayonlardan gələn təkliflərə baxıram və o təkliflərin böyük hissəsi öz həllini tapır. Biz bunların regionların sosial-iqtisadi inkişafı

programını çərçivəsində icra edirik.

Növbəti layihələr haqqında da sizə məlumat vermək istəyirəm. Quba şəhərində 5 kommunal ev var. O evlərin vəziyyəti o qədər də yaxşı deyil. Onların evəzinə 48 mənzilli yeni yaşayış binası tikiləcək. Bu məsələ ilə bağlı müvafiq göstəriş verilib. Bir məktəbin tikintisi üçün əlavə vəsait ayrılacaq və kənd yollarının çəkilişi ilə bağlı əlavə tapşırıqlar verilib, o cümlədən Quba-Xinalıq yolunun yeni xətti çəkiləcək. Siz bilirsiniz ki, mənim təşəbbüsümlə təqribən o il bundan əvvəl biz Xinalığa yeni yol çəkmişdik. Artıq on il, bəlkə on ildən bir qədər çox vaxt keçib və bu yolun təmirinə ehtiyac var. Eyni zamanda, mənə verilən məlumata görə, yeni bir istiqamət var. Susay kəndindən Xinalıq kəndinə yeni yolun çəkilişi planlanmırdır. O, 30 kilometrlik yoldur, eyni zamanda, o yoldan Qız kəndinə də təxminən 5 kilometrlik bir yol çəkiləcək. Müvafiq göstəriş verilib.

Eyni zamanda, Quba-Qonaqkənd yolunun tamamilə yenidən qurulması ilə bağlı müvafiq göstəriş verilib. Bu yolun bir hissəsi Rustov kəndinə qədər artıq tikilib. Rustov kəndindən Qonaqkəndə qədər, düzdür, məsafə çox böyükdür və çox böyük maliyyə tələb edən layihədir. Ancaq biz bunu etməliyik. Çünki o

yal üzərində bir çox kəndlər var, minlərlə insan yaşayır və indi yox, əlbəttə ki, çox pis vəziyyətdədir. Yeni, belə yox biza yaşayır.

Bax, bu layihələr növbəti mərhələdə icra ediləcək. Vəsait dərhal ayrılacaq. Digər layihələrlə bağlı əlbəttə ki, vətəndaşlar, Quba rayonunun sakinləri müraciət etsinlər. Çünki biz indi regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət programının üzərində işləyirik. Dördüncü program gələni ilin əvvəlində qəbul ediləcək və bu gün Quba rayonunda hələ öz həllini tapmayan layihələr o programa salınmalıdır və salınacaq.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun.

Xəstəxananın kollektivi adından dövlət başçısına minnətdarlığını bildiren həkim **Kəmalə HEYBƏTOVA** dedi:

- Möhtərəm cənab Prezident və çox hörmətli Mehriban xanım!

İcazə verin, Quba rayonunun sakinləri adından sizləri salamlayım və rayonumuza "Xoş gəlmisiniz!" deyim.

Bu gün bizim üçün çox əlamətdar bir gündür. Quba Diaqnostika Mərkəzindən sonra rayonumuzda məhşəm bir tibb ocağı Sizin xeyir-duanızla istifadəyə verilir. Siz hər bir zaman çağışmısınız ki, dünya tibb sahəsində əldə edilən ixtirlər və yeniliklər Azərbaycanda da tətbiq olunsun. Bu, bir reallıqdır. Təkcə paytaxt Bakımızda deyil, respublikanın bütün bölgələrində ən müasir tibbi avadanlıqlarla təmin olunan səhiyyə ocaqları tikilir. Bəli, biz bu gün Quba Rayon Mərkəzi Xəstəxanasının təmsilində bunun bir daha şahidi oluruq. Buna görə əhəmiyyət adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, çalışacaq vicdanla işləyər, əhəlimizə layiqli tibbi xidmət göstərərək, Sizin insan əminliyinə verdiyiniz dəyərlə layiqli töhfəmizi verək.

Cənab Prezident, birlik ki, insanların sağlamlığı Sizin və çox hörmətli Mehri-

ban xanım üçün prioritet bir məsələdir. Biz hər birimiz Sizin diqqət və qayğınızı hər zaman öz üzümüzə hiss edirik. Vətəndaşlarımızın ildə bir dəfə pulsuz tibbi müayinələrdən keçirilməsi buna bariz nümunədir. Tapşırıqlarınıza əsasən, aparılan tibbi müayinələr zamanı həttə özünü sağlam bilən bir çox insanda bəzi xəstəliklərin ilkin simptomlarını aşkar etmişik. Əgər bu insanlar vaxtında müayinə olunmasaydılar, daha ağır fəsadlarla üzləşə bilərdilər. Bu xəstəxanada bu cür tibbi müayinələr daha mütəsəkkil və daha əlverişli tapmayan layihələr o programa salınmalıdır və salınacaq.

Sizin bizə olan qayğınız təkcə bunlarla bitmir. Bütün bölgələrimiz kimi, Quba rayonu da gündən-günə gözəlləşir və sürətlə inkişaf edir. Bu gün Qubada insanların əhval-ruhiyyəsində bir yüksəliş, rayonumuzda bir canlanma hissə olunur. Kūçələr abadlaşır, parklar, xiyabənlər salınır. Beynəlxalq standartlara uyğun turizm obyektləri fəaliyyət göstərir. Bəli, bu gün fəxrli dəyə bilirik ki, Quba bölgənin turizm mərkəzinə çevrilib. Heç də təsadüfi deyil ki, rayonumuzda turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bütün bunlar Sizin fəaliyyətinizin sayəsində mümkündür.

Cənab Prezident, Siz və Mehriban xanım hər bir azərbaycanlı üçün Vətəni sevməyin, xalqına, dövlətinə layiqli xidmətin nümunəsinizdir. Vətən qarşısında öz xidməti borcunu yerinə yetirən oğlunu Heydərini andığımız mərasimində iştirakınıza buna bariz nümunədir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir kursantının anası kimi bu hissələr mənə çox doğmadır. Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun. Çox sağ olun, var olun.

Sonda xatirə şəkli çəkdirilib.



## Uşaqların sosial müdafiəsinin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik "Günəş" körpələr evi-uşaq bağçası açılıb.


AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildiren lent kəsdilər.

Bağçada yaradılan şəraitlə tanışlıq zamanı dövlət başçısına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına öten il başlanılıb. Bu ilin sentyabrında işə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumi sahəsi 1439 kvadratmetr olan bina ikimərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 25 nəfər daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydanca yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb. Ətraf ərazidə geniş abadlıq işləri görüldü, binaların fasadları rənglənib.

Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlamlıq və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir. Prezident İlham Əliyevin



qayğısı sayəsində indi ölkəmizin hər yerində müasir uşaq bağçaları, uşaq evləri inşa olunur, zəruri avadanlıqla təchiz edilir.

Azərbaycanda yeni uşaq tərbiyə müəssisələrinin inşası sahəsində görülən işlərə dövlətimizlə yanaşı, birinci xanım Mehriban Əliyevanın

rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Ölkəmizdə balacaların sağlamlıq və bilikli yetişmələrinə hesablanmış yeni-yeni uşaq müəssisələrinin yaradılması bir daha sübut edir ki, Azərbaycan dövlətinin həyatda keçirdiyi siyasətdə bu məsələyə xüsusi yer ayrılır. Beləliklə də həyata keçirilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.

## "Paşa Holding" in növbəti dəstəyi, "ABAD" in yeni təşəbbüsü...

Qubada aqrar sektor da, turizm də qazanacaq

Oktyabrın 11-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada "ABAD Factory" İstehsalat Kompleksinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildiren lent kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev, həmçinin "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirdilər ki, "Quba ABAD Factory" İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə "Mədəniyyət evi" qismində istifadəyə verilib və uzun illər istismar nəticəsində yarırsız vəziyyətə düşmüşdü. İkimərtəbəli binada "ABAD" publik hüquqi şəxş tərəfindən "Paşa Holding" in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıqla quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qanadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlik prinsipi əsasında 30 nəfərdən ibarət iki "ABAD"çı ailə çalışacaq. Bununla da 30-dək vətəndaş "ABAD" publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək. Bundan əlavə, istehsal prosesində ABAD-çılar xammalla təchiz edəcək yeni ABAD-çılardan prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradacaq.

"Paşa Holding" in dəstəyi ilə "ABAD" publik hüquqi şəxş tərəfindən heyatə keçirilən "ABAD Gastro Village" layihəsinin ölkəmizin müxtə-



rilen "ABAD Gastro Village" layihəsi çərçivəsində işə "Quba ABAD Factory"nin önündə "Food truck parkı" yaradılıb. Qeyd edək ki, ölkədə turizm sahəsində müşahidə olunan inkişaf meyillərini saxlanılması üçün daim yeni və cəlbədiici ictimai işə xidmətlərinin təklif edilməsi zəruridir. Bu baxımdan, təkərli qoşqular vasitəsilə icra edilmiş "ABAD Gastro Village" layihəsinin ölkəmizin müxtə-

lif bölgələrində, əsasən də şimal rayonlarında sayyar şəkildə fəaliyyət göstərən imkanına malik olması və ertəbat baxımından cəlbədiici görünməsi bu layihənin uğurlu olacağını deməyə əsas verir. "ABAD Gastro Village" kompleksinin sayyar yerdəyişmələri istisna olmaqla daimi dayanıb-durma nöqtəsi Quba "ABAD Factory"nin önündə təşkil edilmiş "Food truck parkı"ndadır. Burada döner,

burger, şirniyyat və pizzaların hazırlanması və satışı nəzərdə tutulub.

"Quba ABAD Factory" və "ABAD Gastro Village" komplekslərində, ümumilikdə 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.

Qeyd edək ki, "ABAD" publik hüquqi şəxş Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi fərqçisində vətəndaşların tələbatını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan "ABAD" rəqəbatqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. "ABAD" öz fəaliyyətini regional mərkəzlərdə fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində

"ABAD"çı ailələrə mürəbbə, cəm, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-təbii sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək göstərilib. Satışları təşkil etmək məqsədilə "ABAD" paytaxt Bakının müxtəlif yerlərində, həmçinin Şamaxı rayonunun Dəmirçi kəndində mərkəzlər açılıb.

## "Made in Azerbaijan" brendinin təşviqində kiçik ailə təsərrüfatları da iştirak edir

Oktyabrın 11-də "Qubaokoqrar" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına Quba-Xaçmaz iqtisadi rayonunda iqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verdi. Bildirildi ki, bu iqtisadi rayonda ümumi dəyəri 376 milyon manat olan 2624 layihənin maliyyələşdirilməsinə 201 milyon manat güzəştli kredit verilib. Bu çərçivədə yaradılan müəssisələr xarici ölkələrə məhsul ixracına başlayıb. Belə ki, Xaçmazdakı fındıq emalı zavodu öten il 2 milyon dollar dəyərində fındıq, logistika mərkəzi və meyvə emalı zavodu 500 min dollar dəyərində quru meyvə, Qusarda regional logistika mərkəzi isə 6,2 milyon dollarlıq meyvə ixrac edib. Keçən il 186,4 min hektar meyvə bağından, ümumilikdə 955 min ton meyvə istehsal olunub. Məhsulun 29 faizi əsasən Rusiya, Ukrayna, İtaliya, İsveçrə və Almaniya omlaqla, xarici bazarlara ixrac edilib. Ötən il Quba-Xaçmaz iqtisadi rayonu üzrə 263,3 min ton meyvə yığılıb ki, bunun 125,2 min tonu Qubanın payına düşür.

Sonra dövlət başçısı zavodu işə sald. İqtisadiyyat naziri Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədov zavodda görülən işlərə bağlı dövlət başçısına ətraflı məlumat verdilər.

Bildirildi ki, "Qubaokoqrar" MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Əhəldən tədarük edilmiş meyvələr, ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulmasına üçün sobaya yerləşdirilir. Sobada hər bir meyvə növünün xüsusiyyətləri nəzərə alınaraq onlar üçün proqramlaşdırılmış xüsusi rejimlə qurutma prosesi həyata keçirilir. Müəssisədə tələbatı uyğun olaraq əsasən alma, armud, gavalı, ərik, üzüm və alça quruları, həmçinin alma çipsi istehsalı üçün müxtəlif çəkildə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, emtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.

Fındığın emalı xəttində isə məhsul ilkin olaraq qurudulur, qabıqdan təmizlənir, çeşidlənir və sonra sobada xüsusi rejimdə qovrulur. Qovrulmuş fındığın soyulduqdan sonra müxtəlif çəkildə vakuum paketlənməsi həyata keçirilir. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, "Made in Azerbaijan" brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur.

Hazır məhsullarla tanışlıq zamanı dövlət başçısına məlumat verildi ki, za-



vodun xammalla olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsul hesabına ödəniləcək. Bu işə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimül yaradacaq. Eyni zamanda, yetişdirilən meyvələr emal olunaraq xarici bazarlara çıxarılaçaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq.

Müəssisənin xammalla tələbatının davamlı olaraq ödənilməsinin təmin edilməsi məqsədilə növbəti mərhələdə tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud istehsal gücünün 2 dəfə artırılması, cəm və mürəbbə istehsalının təşkilində nəzərdə tutulur. Ümumi dəyəri 3,6 milyon manat olan investisiya layihəsinin maliyyələş-

dirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılıb və bu layihəyə investisiya təşviqi sənədi verilib. İkinci mərhələ üzrə müəssisədə ildə təqribən 2,6 milyon manat dəyərində və ya 1,3 min ton məhsul istehsalı nəzərdə tutulur.

Regionlarda belə emal müəssisəsinin yaradılması dünyanın qabaqcıl texnologiyası və təcrübələrinin tətbiqinə, kənd təsərrüfatında ixrac yönümlü və rəqəbatqabiliyyətli məhsul istehsalına, yeni meyvə bağlarının salınmasına, eləcə də ixracın həcmünün çoxalmasına və coğrafiyasının genişləndirilməsinə nail olunması ilə yanaşı, məşğulluğun artırılmasına da səbəb olacaq. Bu layihənin icrası nəticəsində 38 nəfər daimi işlə təmin ediləcək.

## Bölgələrdə ən modern səviyyəli sosial infrastruktur obyektlərinin sayı artır

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində salınan Gənclər parkında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına parkda görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, parkın inşasına bu ilin fevralında başlanılıb. Ərazisi 0,66 hektar olan bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün gəşələr yaradılıb. Bundan başqa, Gənclər parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşılıq zonaları salınıb, müxtəlif dekorativ ağac və gül kolları ekilib, işıqlandırma sistemi yaradılıb. Bir sözlə, bu parkda Quba sakinləri və qonaqların istirahəti üçün hər tərəfli şərait var.

Qeyd edək ki, ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrə yad da qalır. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi" Dövlət Proqramı bu prosesdə çox mühüm rol oynayıb.



yıb. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da bu tədbirlərin məntiqli davamı kimi çıxış

edib. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərini, həmçinin tarixi-mədəni keçmişimizə, mil-

li-mənavi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ixtimai-iyasii, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığını artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri tikilir. Qubada salınan Gənclər parkı da bu məqsədə xidmət edir.





### İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Əlahəzrət! İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqımıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və firavanlıq diləyirəm. Hörmətlə,

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 oktyabr 2018-ci il

### Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

#### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

- 1. Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılısın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2018-ci il

### Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında

#### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Quba rayonunda sosial-önmümlü bir sıra mühüm layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə-Diagnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, "ASAN Həyat" Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Bayraq və Tarix-Diyarşünaslıq muzeyləri, Yaşıl Teatr, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilmiş, ən müasir tələblərə cavab verən turizm obyektləri, 64 ümumtəhsil məktəbi istifadəyə verilməmişdir. Bununla yanaşı, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, ümumi gücü 105 MVt olan "Şahdağ" Elektrik Stansiyası istismara verilmiş, xalçaçılıq müəssisəsi, "ABAD Factory" kompleksi, "Qubaekoqar" MMC-nin meyvə emalı müəssisəsi yaradılmış, 18 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Quba şəhərində istismar müddəti başa çatmış 5 birmətbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

- 1. Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılısın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2018-ci il

### Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında

#### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektləri və istiqamətlər üzrə bölgüsü"nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılısın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2018-ci il

### Quba rayonunun Susay-Xinalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

#### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illər ərzində Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı infrastruktur layihələri, o cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilməmişdir və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilməkdədir. Təbii amillərin təsiri, eləcə də qaya uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xinalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanması səbəb olur. Xinalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xinalıq, həmçinin

Sözünə görə yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdır.

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

- 1. Quba rayonunun Susay-Xinalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış işləri) məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 373 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyekt-

ləri və istiqamətlər üzrə bölgüsü"nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 7,5 milyon (yeddi milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılısın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2018-ci il

## Baş nazir Novruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquzuncu ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan məsələlərə əlaqədar Baş nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası olub.



Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sosial-iqtisadi sahədə ölkəmizin əldə etdiyi uğurlu nəticələrə, iqtisadi islahatların daha da dərinləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən danışan Baş nazir Novruz Məmmədov vurğulayıb ki, iclasda Prezident İlham Əliyev qeyd etdiyi kimi, beynəlxalq mövqeləri daha da möhkəmlənən Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına töhfə verir. Eyni zaman-

da, ölkəmizdə iqtisadiyyat sahəsində islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətçiliyinin artırılması üçün önəmli addımlar atılır. Xüsusən, sənaye istehsalında, qeyri-neft sektorunda mühüm işlər görülür. Ölkədə makroiqtisadi vəziyyət sabitdir, investisiya və infrastruktur layihələri ardıcıl icra edilir, əhalinin azmənatlı his-

sa, Mingəçevirdə, Masallıda Sənaye parklarının yaradılması uğurlu işlərimizdəndir. İnfrastruktur layihələri ilə bağlı nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapır. Kənd təsərrüfatının inkişafına, bölgələrdə məşğulluğun artırılmasına dövlət qayğısı da öz yüksək səmərəsini göstərməkdədir. Pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik sahələrində böyük irəliləyişlər müşahidə olunur.

Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair etirafli fikir mübadiləsi aparıldıqdan sonra Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müsavirə verdiyi tapşırıqların icrasına əlaqədar Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verdi.

## Milli Məclisdə Azərbaycan neft strategiyasının yeni uğuru sayılacaq sənəd müzakirəyə çıxarılacaq

Dünya Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirildi.

Milli Məclis Sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov 2018-ci ilin yaz və növbədənəkar sessiyaları ərzində görülmüş işlər barədə geniş məlumat verərək bildirdi ki, bu müddət ərzində komitədə 10 iclas keçirilib, 18 məsələyə baxılıb, o cümlədən, komitədə daxil olan 13 qanun layihəsinin etirafli müzakirəsi aparılıb və parlamentdə qəbul edilib.

Hesabatdan sonra "Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv keşfiyyat blokunun keşfiyyəti, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti və BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə ic-

azə verilməsi barədə" qanun layihəsinə baxıldı.

Sənədi ətraflı şərh edən Valeh Ələsgərov bildirdi ki, saziş Azərbaycan Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti arasında bu il aprelin 26-da imzalanıb. Saziş Xəzər dənizi ərazisində 3 min 197 kvadratkilometr sahəni əhatə edir. Bu ərazi indiyə qədər keşf edilməmiş və çox riskli bir ərazidir. Ərazidən sahilə yerləşən ən yaxın yaşayış sahəsinə 65 kilometr məsafə var. Bu sahədə kommersiya dəyəri olan neft və qaz aşkar edilib. Hasilat başlanana qədər riskli dövrdə bütün maliyyə işlərini BP şirkəti həyata keçirəcək. Saziş ilkin keşfiyyat, əsas keşfiyyat və işləmə, hasilat dövrlərinə bölünür.

V.Ələsgərov vurğuladı ki, həmin ərazidə neft-qaz ehtiyatlarının aşkarlanması həm Azərbaycan iqtisadiyyatı, eləcə də layihədə iştirak edən tərəflər üçün faydalı olacaq.

İclasda çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq ko-

mitəsinin sədri Ziyad Səmədzadə layihəni neft strategiyasında yeni ruh, yeni istiqamət kimi qiymətləndirdi və əlavə etdi ki, sazişin 25 il müddətindəki fəaliyyəti dövlətin iqtisadi gücünün artmasına xidmət edəcək. Toplam hasilat 5 milyon tona çatana qədər mənfəətli neftin 70 faizi prodakta təvəllülə ödənilir. Toplam hasilat 10 milyon tondan çox olduqda mənfəətli karbohidrogenlər tərəflər arasında yarıbəyərli bölünəcək.

İclasda iştirak edən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Səməddin Hacıyev, Elman Nəsirov, Mirkəzim Kazimov, Kamilə Əliyeva sənədin əhəmiyyətindən danışdıqları, saziş Azərbaycan neft strategiyasının yeni uğuru kimi qiymətləndirdilər.

Sənəd Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə olundu.

Fəridə ƏHMƏDOVA, "Azərbaycan"

## Səməd SEYİDOV: "AŞ PA-da ikili standartlar hələ də davam edir"

"AŞ PA-da ikili standartlar hələ də davam edir. Qurumda gedən proseslər buradakı ciddi məsələlərə obyektiv yanaşmaya imkan vermir. "Avropa Şurası və BMT-nin insan hüquqları üzvü monitorinq orqanlarının öz ölkələrə, o cümlədən "boz sahələ"ə məhdudiyatsız giriş" adlı məruzənin müzakirələri bir daha göstərdi ki, Azərbaycan, Türkiyəyə qarşı AŞ PA-da qeyri-obyektiv, qərəzli mövqelər mövcuddur". Bu

fikirleri AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində bildirdi.

Səməd Seyidov qeyd edib ki, Frank Şvabenin təqdim etdiyi məruzədə insan haqları təşkilatlarının adından istifadə edilərək, dövlətlərin ərazi bütövlüyünə müdaxilə etmək cəhdi aydın görünür. Bu, təməllə beynəlxalq qanunlara ziddir. Müzakirə olunan sənəd əhəmiyyətsiz və AŞ PA-nın

nüfuzuna xələf gətirən sənəddir. "Əminəm ki, bu sənədin heç bir gələcəyi yoxdur. Qanunun aliliyini qorumaq üçün yaradılmış təşkilat dövlətlərin ərazi bütövlüyü, suverenliyi kimi ən mühüm dəyərləri qoruyur, eləcə də beynəlxalq qanunları pozmaq cəhdini ortaya qoyur. Buna görə də Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin üzvləri buna qarşı çıxdılar", - deyir S.Seyidov vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri bildirdi ki, payız sessiyasının bütün məruzələrində iki ölkəyə qarşı qərəzli və təməllə məntiqsiz ittihamlar gündəmə gətirilib. Azərbaycan həmişə Türkiyənin yanında. Türkiyənin problemi bizim problemimizdir. Türkiyəyə qarşı qaldırılmış məsələlər Azərbaycanla qarşı olan məsələlərdir. Qardaş Türkiyənin mövqeyini müdafiə etmişik, edirik və edəcəyik.

## XIN: "Fransalı merlərin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərləri qondarma separatçı rejimin təşviqinə xidmət edir"

Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlərini qətiyyətlə pisləyir və bildirdi ki, bu beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Fransanın Alforvil və Valans şəhərlərinin merlərinin bu yaxınlarda ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ əra-

zicinə səfərləri ilə bağlı yaydığı açıqlamada bildirilir.

Açıqlamada deyilir: "Yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransaya və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu

ilə, eləcə də Fransanın milli qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Həmçinin bu kimi səfərlər Fransanın ATƏT-in Minsk qrupunun həmsədr qismində çıxış etdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir.

Bu xüsusda xatırladıq ki, Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquq çərçivəsi üzrə imzalanmış təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət et-

məyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir.

Fransa tərəfinin diqqətini Fransa Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təlimatın məcburi xarakter daşıdığına yönəldir və onu bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımlar atmağa çağırır."

## Azərbaycan dünyanın müasir nəqliyyat infrastrukturuna malik ölkəsinə çevrilir

Üvvəli 1-ci səh.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında son dövrlər bu istiqamətdə həyata keçirilən nahaqət tranzit layihələrin əhəmiyyətini vurğulayaraq demişdir: "Əlbəttə ki, ilin doqquzuncu ayının yekunları haqqında danışarkən Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil. Bu da tarixi nailiyyətdir. Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Beləliklə, "Şərqi-Qərbi nəqliyyat dəhlizi"nin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz, əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq. Bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. Mən bu rəqəmi səsləndirmişdim, bir daha demək istəyirəm ki, ilin əvvəlindən "Şimal-Cənub nəqliyyat dəhlizi" ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz defədən çox artmışdır. Bu, hələ başlanğıcdır."

Dövlət başçısı qeyd etmişdir ki, layihənin tam həyata keçirilməsi istiqamətində tərəfdaş ölkələrlə müvafiq danışıqlar aparılır. Ölkəmizin texniki təcrübəsi, yüksəkixtisaslı mütəxəssisləri və maliyyə resursları olduğu üçün Azərbaycanla layihənin həyata keçir-

ilməsi istiqamətində bütün işlər bizim tərəfimizdən aparılır. Bununla yanaşı, Azərbaycan dəhlizlə bağlı qonşu ölkələrdə görülən işlərin maliyyələşməsinə də yardım göstərir. Prezident onu da nəzərə çatdırmışdır ki, tranzit ölkələrə təkcə yüksək gəlir əldə etmir, həm də həmin ölkənin dünyada siyasi çəkisini artırır. Yəni "Şimal-Cənub nəqliyyat dəhlizi"nin tam istismara verilməsi Azərbaycana gəlir gətirməklə yanaşı, dünyanın geniş bir regionunda yerləşən ölkələrlə siyasi əlaqələri genişləndirməyə imkan yaradacaq.

Prezident onu da vurğulamışdır ki, regionda baş verən hadisələr, nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə aparılan işlər ölkəmizin siyasi çəkisini yüksək dərəcədə artırır. Bunun sayəsində Azərbaycan böyük hörmətə, yüksək beynəlxalq nüfuzla malik olan ölkəyə çevrilib. Hazırda ölkədə dəmir yolu şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, Bakı-Qəbələ dəmir yolunun çəkilişi və Bakı-Yalama dəmir yolunun yenidən qurulması istiqamətində işlər uğurla davam edir. İlin sonuna kimi işə Bakı-Gəncə sürət qatarının işə düşməsi prosesinin başa çatacağı gözlənilir.

Azərbaycanda dəmir yolu, avtomobil, dəniz nəqliyyatı ilə yanaşı, hava nəqliyyatı sahəsində də böyük uğurlar əldə edilib. Hazırda ölkəmizdə müasir standartlara cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı bu il 5 ulduz statusu ilə dünyanın ən möhtəşəm hava limanları sırasına daxil olub. Eyni zamanda, Azərbaycan uçurların təhlükəsizliyi üzrə ən yüksək - birinci kateqoriya üzrə statusunu cari ildə də saxlayıb. Bu faktın özü ölkəmizdə mülki aviasiyanın inkişaf səviyyəsinin göstəricisi.

İclasda o da bildirildi ki, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığımız davam edir. Təkcə 2017-2018-ci illərdə hava, avtomobil, su, dəmir yolu nəqliyyatı sahəsində 12 ölkə ilə 15 saziş və memorandum imzalanıb. Beynəlxalq sənətinə əsasən 25 istiqamət üzrə müntəzəm beynəlxalq marşrut rəsmiləşdirilib. Avtomobil nəqliyyatı sahəsində sənətin və yükdaşımaların üzrə tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

Rüstəm KAMAL, "Azərbaycan"

## Azərbaycanda miqrasiyanın saldosu müsbətdir

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatmışdır. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, cari ilin yanvar-avqust aylarında 87000 nəfər Azərbaycanın rəqəmləri

tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınmışdır. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi qız uşaqlarıdır. Doğulanlardan 1680-i ekiz, 78-i üçəmdir.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşür və statistik terminlə ifadə etsək, əhalinin təkrar istehsalı təmin olunur.

Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2387 nəfər gələn və ölkədən 987 nəfər gedən qeydə alınmışdır. Miqrasiyanın müsbət saldosu 1400 nəfər təşkil etmişdir.

"Azərbaycan"







# Azərbaycanın və Özbəkistanın müdafiə nazirlikləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib



Daşkənddə keçiriləcək Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri, general-mayor Abdusalom Azizov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Özbəkistanın müdafiə naziri hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər

müzakirə olunub, hərbi-texniki istiqamətdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Özbəkistan hərbi təhsil sahəsində təcrübə mübadiləsi ilə bağlı Azərbaycanla birgə tədbirlər keçirilməsini planlaşdırır. Söhbət zamanı qeyd olunub ki, Özbəkistanın hərbi mütəxəssisləri Azərbaycan ərazisində keçirilən beynəlxalq təlimlərdə müşahidəçi kimi iştirak edəcəklər.

Görüşün sonunda Azərbaycanın və Özbəkistanın müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

# Londonda Azərbaycan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib

Oktyabrın 10-da Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan üzrə Ticarət elçisi Baronessa Nikolson Vinterborun vasitəçiliyi və iştirakı ilə Britaniyanın Oksford Universitetinin professoru, xərçəng araşdırmaları üzrə məşhur britaniyalı alim Deyvid Kerr ilə görüşüb.



Görüş zamanı Baronessa Nikolson Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkədə tibbi inkişafına ayırdıqları xüsusi diqqət və qayğına alqışlayaraq, onlara dərin ehtiramını və səmimi salamlarını çatdırıb.

Deyvid Kerrin sorğusu əsasında akademik Cəmil Əliyev Azərbaycanda xərçəng xəstəliyinin profilaktikası və tətbiq olunan müalicə üsulları, xərçəngə mübarizədə Milli Onkologiya Mərkəzində görülən tədbirlər, o cümlədən mərkəzin xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin ömrünün uzadılmasında və sağalma həddinin artırılmasında rolunu, istifadə edilən avadanlıqlar və təcrübələr (radiologiya, MRI, kimya-terapiya, cərrahiyyə və sairə) barədə ətraflı məlumat verib. Bu xüsusda, həmçinin Azərbaycanda xərçəng xəstəliklərinin müvafiq növlərinin azalma və artma tendensiyaları barəsində də fikir mübadiləsi aparılıb.

Öz növbəsində D.Kerr, Milli Onkologiya Mərkəzində çoxsaylı müalicə otaqlarının olmasının, hər bir tibbi avadanlıqla təchiz olunan sayyar

müalicə məşinlərinin bölgələrdə xərçəngdən əziyyət çəkən əhəlinin müayinə və müalicəsi üçün göndərilməsi təcrübəsinin, eləcə də mərkəzdə test və müayinədən keçən şəxslərin 70 faizinin xərçəngdən əziyyət çəkməyəcəyi, sadəcə, yüksək diaqnostikada istifadə edilən sadə xəstələr olmasının faktının tədqiqatı üçün nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə Azərbaycanda xərçəng xəstəliyi üzrə mütəxəssis və həkimlərin hazırlığı, təlimi məsələsi də müzakirə edilib. D.Kerr bu məsələyə xüsusi maraq göstərərək gələcəkdə bu sahədə Oksford Universitetinin müvafiq tibbi strukturları çərçivəsində əməkdaşlıq perspektivlərinin mövcud olduğunu qeyd edib. Akademik C.Əliyev ikitərəfli əməkdaşlıq imkanlarının yerində müzakirə edilməsi və Milli Onkologiya Mərkəzinə ziyarət etməsi üçün D.Kerrin Azərbaycanı səfərə dəvət edib. Dəvət D.Kerr tərəfindən məmnuniyyətlə qəbul olunub.

AZƏRTAC

# “Avropa Ali Xidmət Ordenu” sahibinə təqdim olundu

Bu günlərdə Mingəçevir Turizm Kollecinə keçirilən mərasimdə çıxış edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının nümayəndəsi professor Elçin İskəndərzadə kollecin elmi və təhsil sahəsindəki nailiyyətlərindən danışıq vuruşuldu ki, Mingəçevir Turizm Kolleci Avropanın böyük təhsil layihələrində fəal iştirakçıları sırasında yer alır. Bu əlaqələr Azərbaycanda, eləcə də respublikamızdan kənar kollecin imicini artırır.



E.İskəndərzadə çıxışının sonunda fərhələ bildirdi ki, Avropa mükafatlandırma komissiyası İsveçdə kollecin direktoru, professor Əyyub Əyyubovu elm və təhsil sahəsində xidmətlərinə görə “Avropa Ali Xidmət Ordenu” ilə mükafatlandırılıb.

Elçin İskəndərzadə professoru təbrik etdi, ona pedaqoji fəaliyyətində yeni uğurlar arzuladı, ali mükafatı professor Əyyub Əyyubova təqdim etdi. Yüksək təltifə görə təşəkkürlərini bildiren professor

Əyyub Əyyubov bu mükafatı Azərbaycan elminə, təhsilinə verilən yüksək qiymət kimi dəyərləndirdi.

Lazım QULİYEV, “Azərbaycan”



# Bal kimi

## Bu dəfə yarmarkaya 371 sahibkar 150 ton bal çıxarıb

Bal yarmarkasında yığ. Bal atının bihüsedici qoxusu altında şirin alış-veriş gedir... - Buyurun, dağ çiçəklərindən çəkilmiş təmiz balmızın dadına baxın...

- Bu, cökə baldır, min bir dərdin dərmanındır, bu baldan bir qaşığı yeyənin canı heç zaman ağrı-acı görmür...

Satıcılar əlbrindəki qaşığıla kəhrəba rəngli balı havasla yuxarı qaldıraraq süzür, müştəriləri məhz onun satdığı balın daha yaxşı olmasına inandırmağa çalışırlar.

Kimisi deyir, satdığı bal yuzlarla dağ çiçəyindən toplanıb, qiymətsizdir, kimisi deyir, şafə mənbəyidir, alan heç zaman udumaz...

Arıçılar alver hayında, alıcılar ciblərinə uyğun bal axtarışında



baldə şəkərin miqdarı 21 faiz olur. Əgər ondan artıqdırsa, tutaq ki, 50 faiz, deməli, o şəkər tozundan çəkilib və şəkər xəstələrinin belə bir baldan həttə bir qaşığı belə yeməsi çox təhlükəlidir.

1 qramında 45 kiloqram qoyun ətinin kalorisi var...

Qeyd edək ki, yarmarkada balla yanaşı digər arı məhsulları da satılır. Məsələn, propolisdən hazırlanan dərmanlar, məlhəmlər, çiçək tozu, mum, arı südü, yağı, bal qaymağı və sair. Həmçinin bildirilir ki, adıçəkilən məhsullar insan sağlamlığı üçün olduqca faydalıdır. Məsələn, propolisin mədə-bağırsaq xəstəliklərinin dərmanı, çiçək tozunun 1 qramında isə 45 kiloqram qoyun ətinin kalorisi olduğu bildirilir. Qramı 5 manata satılan arı südü isə piştaxtalarda yox, soyuducuda saxlanılır və onun bütün dərmlərə dərman olduğu bildirilir. Arının şanı isə kilosu 25 manatdan hesablanaraq, müxtəlif qiymətlərə təklif olunur. Diqqət etdik ki, alıcılar balla yanaşı, bu kimi arı məhsullarına da maraq göstərirlər.

Bələcə, saatlar günortaya yaxınlaşırdı və yavaş-yavaş yarmarkada alıcı ilə dolurdu. Satıcılarla müştərilər arasında bəzən qiymətliə bağlı narazılıq olsa da, yekunda sövdələşərək razılaşdırılıb, üstəlik də bir barmaq baldan dadandan sonra, necə deyirlər, dillərini şirin edirlər...

Məlumat üçün bildirik ki, yarmarkada bölgə üzrə 5 çadır fəaliyyət göstərir və ümumilikdə satış üçün 150 ton bal çıxarılsa da, məhsuldan 30 tonunun Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keyfiyyətə uyğunluğunu yoxlamaq üçün götürülüb. Daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub. Ümumilikdə isə Azərbaycanda 271.682 arı ailəsi var və hər arı ailəsindən illik məhsuldarlığı orta hesabla 10 kq, illik respublikada üzrə bal istehsalı 3.000 ton, bal istehlakı 5.000 tondur. Ən çox arı ailələri Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakəndər (8.581).

Tofiq Bəhramov adına stadionda təşkil edilən 19-cu Respublika Sərgi-Satış Yarmarkası oktyabr ayının sonunadək davam edəcək.

Yasəmən MUSAYEV, Ağaalı MƏMMƏDOV (foto), “Azərbaycan”

Oktyabrın 8-dən etibarən Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkası öz işinə başlayıb. Rəsmi məlumatlara görə, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub. Yarmarkada müxtəlif qiymətlərə bal var. Amma alıcılar öz ciblərinə uyğun bal axtarırdırlar və çox diqqətli idirlər. Balın qiymətdə ucuz, keyfiyyətdə daha yaxşı olması üçün bir xeyli çək-çevir edirlər...

O balı heç vaxt 100 manatdan aşağı satmadız

Daşkəsənli arıçı Qüdrət Mustafayev deyir ki, satdığı bal cökə, çiçək, beçə, çəmə balıdır. Yarmarkanın yeni başlanmasına baxmayaraq, arıçı müəyyən qədər bal satıb.

“Naxçıvanın təbii arıçıları üçün çox əlverişlidir” deyən Naxçıvanın Babək rayonundan gəlmiş arıçı Göynüç çiyək balı satır və 75 arı pətindən 100 kiloqrama yaxın məhsul yığıb: “Arımın çox olmasına baxmayaraq, az məhsul götürürəm. Çünki bu il bal az oldu. Güman edirdik ki, bu il məhsuldarlıq yaxşı olacaq, amma sonradan təbii də baş verən əksilik bunun əksi göstərdi”.

Bal almaq üçün satıcıya yaxınlaşan müştəri qiymətlərlə tanış olduqdan sonra balın baha satıldığını söyləyərək almaqdan vaz keçir.

Mələm oldu ki, balın qiyməti 25-35 manat arasında dəyişir, o isə 1 kilo bala 15 manatdan çox vermək istəmir.

Hazırda heç bir yerdə 15 manata bal olmadığını söyləyən arıçı Bayram İsmayilov sözlərinə onun da əlavə etdi ki, bu qiymətə bal varsa, deməli, saxtadır: “28 ildir arıçılıqla məşğulam və onu saxlamağın necə əziyyətli bir iş olduğunu bilirəm. 48 pataq arım var, yaz fəslindən etibarən evdən çıxıram və müxtəlif rayonlarda - Ağsu, Beyləqan, Füzuli, Ağcakənd zonalarında onları gəzdirirəm. Bu işə əlavə xərc tələb edir və mən balın bir kilosunu 30 manata satanda oradan ancaq mənə 10 manat xeyir qalı”.

Arıçı onu da xüsusilə vurğuladı ki, hazırda Bərdə rayonunda yaşasa da, əslən Kəlbəcər rayonundandır və əgər indi burada Kəlbəcər balı satmalı olsaydı, onu 100 manatdan aşağı verməzdi: “Ela olurdu ki, 1 yaşlıqdan 40-50 kiloqram bal alırdım. Kəlbəcərin dağlarında bitən gülləri, çiçəkləri, kəklikotunu, qantəpəri, gülxətmini haradən alım indi? Arzum budur ki, inşallah, öz yurdumuza qayıdaq və mən dərdə dəvə olan xalis balmızı da alıcılara təqdim edək”.

Satdığı bala yüz faiz təminat verir

Alıcıların Lerik balına da yüksək dəyər verdiyini deyən Lerik Arıçılar Assosiasiyasının sədri Ələkbər Sala



vey məlumat verdi ki, 20 ildən artıqdır arıçılıqla məşğuldu və təsərrüfatında 150-yə yaxın arı pətəyi var: “Bu il quraqlığa görə arı məhsulları az olsa da, 19-cu sərgi-satış yarmarkasında iştirak edirəm və 150 kiloqrama yaxın yüksəkkeyfiyyətli dağ çiçəyi balı gətirmişəm”.

Leyli Abbasova bildirdi ki, onlar nəsilçilik arıçı olublar, hazırda isə o özü tək yarmarkaya 400 kiloqrama yaxın xalis bal gətirib. Satdığı bala yüz faiz təminat verir. Leyli xanım dedi ki, qiymətlər 10-50 manat arasında dəyişir ki, bu da balın növünə müvafiqdir.

Diqqətimizi üzərində bəyan balı yazılmış bal çəlləyi çəkdi. İmişləndirilmiş arıçı söylədi ki, bu baldan istifadə edənlər heç zaman qrip olmur. O, biyan, yağtikanı və yulğundan çəkilib.

Təmiz balı tanımağın asan üsulu

Alıcı Tofiq İmanov söyləyir ki, bayaqdan yarmarkanı başdan-ayağa gəzə də, he-

# Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin açığı tender elanı

Tender iştirakçılarının təklif edilən ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, aşağıda göstərilən LOT-lar üzrə tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

LOT-6 Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların təmiri.

Tender iştirakçılarının ixtisas göstəricilərinin müqayisəsi zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2 maddəsində göstərilən meyarlara üstünlük verəcək. Tenderdə iştirak etmək istəyənlər hər LOT üçün 100 manat məbləğində iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra göstərilmiş ünvandan tenderin əsas şərtlər toplusunu ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir.

Təşkilat: Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti  
Beynəlxalq Bankın Nərimanov filialı Kod: 805540 VÖEN 9900001881  
M/h AZ03NABZ0135010000000002944, SWIFT BIK IBAZAZ2X,  
h/h AZ14IBAZ38060019449887596206, VÖEN 1500116861

İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iştirak etmək istəyənlər 05.11.2018-ci il tarixdə saat 17:00-dək aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 2 faiz Bank Zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə arayışlar;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq edilmiş maliyyə hesablatları;
- analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat;
- göstərilən işlərin yerinə yetirilməsi üçün FHN tərəfindən verilmiş rəzilik (lisenziya) sənədi;
- tender təklifi zərflərinin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır;
- tender təklifinə onun ümumi dəyərinin 2%-i məbləğində bank zəmanəti ilə təminat verilməlidir. Həmin təminat zərflərinin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır.

İddiaçılar LOT-lar üzrə tender təkliflərini 14.11.2018-ci il saat 17:00 qədər aşağıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender proseduru 15.11.2018-ci il saat 16:00-da Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin binasında (Ceyhun Hacıbəyli küç., 220, (keçmiş N.Yusifbəyli küç. 73)) keçiriləcəkdir. Tenderlə əlaqədar məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Nağıyeva Tamella, telefon: 465-62-29

Tender komissiyası





Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) davam edən payız sessiyasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin bərpası məsələsi gündəliyə daxil edilmişdi. AŞ PA oktyabrın 9-da "Parlament Assambleyasının səlahiyyətlər və səsvərməyə münasibətdə qərarların qəbulu prosesinin təkmilləşdirilməsi" adlı qətnaməni müzakirəyə çıxardı.



## Rusiya Avropa Şurasından çıxmağa hazırlaşır?

Moskvanın təşkilatla münasibəti vidalaşmaqla nəticələne bilər

Reqlamentin dəyişdirilməsini nəzərdə tutan, xüsusilə nümayəndə heyətinin hətta hansısa sanksiyalara məruz qalması təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinin hakiminin, insan hüquqları üzrə AŞ komissarının və AŞ baş katibinin seçkiləri zamanı səsvərmə işi təkrarın təmin edən sənədin mətnində Rusiyanın adı çəkilməsinə də, sifir deyildi ki, nümayəndə heyətlərinin səlahiyyətlərinin təsdiqlənməsi avtomatik olaraq Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların qüvvədən düşməsi və bu ölkənin nümayəndə heyətinin tam hüquqlu fəaliyyətini bərpası mənasına gəlir. Qətnamənin qəbul olunacağı təqdirdə Rusiya nümayəndə heyəti gələn ilin yanvarında növbəti sessiyada AŞ PA-nın sirlərində qayıdabilecekdə.

Lakin sessiyada sensasiya baş vermədi. Əvvəlcə AŞ PA-nın üzvləri qətnamənin müzakirəsini təxirə salmaq təklifini rədd etdilər. 128 deputat təşəbbüsün əleyhinə, 51-i lehinə çıxdı. Bundan sonra qətnamə layihəsinin müzakirəsi başlandı. Debatların gedişində aydın oldu ki, sənədi dəstəkləmək üçün kifayət qədər səs toplamaq mümkün olmayacaq. Ona görə də qətnamə layihəsinin təkmilləşdirmək üçün profil komitəyə qaytarılmaqdan başqa çıxış yolu qalmadı. 99 deputat müvafiq qərarə tərəfdar çıxdı, 79-u əleyhinə səs verdi, 16-sı bitərəf qaldı.

Beləliklə, qətnamənin taleyi həll olunmamış qaldı və mə-

sələyə gələn sessiyada baxmaq lazım gələcək. Hadisələrin bu məcrada cərəyan etməsi nə AŞ PA rəhbərliyini, nə də Rusiya tərəfini razı saldı. Məlum olduğu kimi, Rusiya ilə Avropa Şurası arasında münasibət 2014-ci ilin apreldən başlamışdır. O vaxt AŞ PA Kırımın ilhaqı üzündən rusiyalı deputatları səs vermək hüququndan məhrum etmişdir. Sonralar AŞ PA Rusiyadan Donbasda hərbi təcavüzü dayandırmağı və ukraynalı siyasi məhbusları azadlığa buraxmağı tələb etdi. Moskva tələblərinə yerinə yetirməyindən sanksiyalar bir neçə dəfə uzatılmışdır. Dörd ildən çoxdur Rusiya nümayəndə heyəti AŞ-ın iki orqanının yalnız birində - Nazirlər Komitəsində iştirak edir. Öz növbəsində Moskva da cavab addımı ataraq 2017-ci ildə təşkilatla əməkdaşlıq haqqında qətnaməni rədd etmişdir.

Rusiya kimi böyük dövlət, eyni zamanda AŞ-ın büdcəsinin 10 faizini ödəyən üzvü sanksiyalar altında saxlanması təşkilatın rəhbərliyini qane etmirdi. Hələ iki il əvvəl Rusiyanın AŞ-a qayıtması məsələsi istiqamətində iş başlamışdır. AŞ PA-nın o vaxtkı prezidenti Pedro Aqramunt Rusiya ilə dialoqun tərəfdarı kimi rusiyalı deputatların AŞ PA-yı qeyd-şərtsiz qayıtması ideyasını irəli sürdü. Amma bu ideya təşki-

latda dəstək qazanmadı. Aqramuntun istefasından sonra AŞ PA-nın yeni prezidenti Mikelle Nikoletti belə bir bəyanatla çıxış etdi ki, AŞ-ın üzvü olan bütün ölkələr təşkilatın işində tam hüquqlu iştirak etmək haqqına malikdir. Onun fikrincə, Rusiya AŞ Nazirlər Komitəsində maneəşiz işləyirsə, Parlament Assambleyasında da iştirak etməlidir. Ötən ilin oktyabrında assambleya "Üz-vödlətlərinin AŞ-ın hər iki orqanında iştirakını və təmsilçiliyini tənzimləyən qaydaların bir-birinə uyğunlaşdırılması" haqqında qətnamə qəbul etdi.

Amma Rusiyanın AŞ PA-yı qayıtması prosesi bundan irəli getmədi. Vəziyyətin gərgin olaraq qaldığı bir şəraitdə AŞ-ın baş katibi Torbörn Yaqland hədələyici ton da bildirdi ki, Rusiya AŞ-a ödənişi bərpa etməsə, təşkilatın baş icra orqanında - Nazirlər Komitəsində iştirak etmək hüququndan məhrum ola bilər. O əlavə etmişdir ki, AŞ-ın nizamnaməsinin 9-cu maddəsi təşkilatın büdcəsinə üzvlük haqqını iki il ödəməyən ölkəni Nazirlər Komitəsində təmsil olunmaqdan məhrum etməyə imkan verir. Yaqland xatırlatmışdır ki, Rusiya üçün ikillik müddət gələn ilin iyununda başa çatır və bundan sonra Nazirlər Komitəsi 9-cu maddəni tətbiq etməlidir. Yaqland istisna etməmişdir ki, AŞ-la münasibət şəraitində Moskva təşkilatın tərkibindən çıxıb gələ bilər. "Aydın olsa ki, Rusiya çıxıb gedir,

dərhal Nazirlər Komitəsinə AŞ-ın büdcəsini dövlətə qaytarmağı təklif edəcəyəm".

Deyərsən, heç Moskvanın özü də yenidən təşkilatla qoşulmağa ehtilaf göstərmir. Təsəffüf deyil ki, Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko sözügedən qətnamə layihəsinin açıqlandığı gün belə bir bəyanat vermişdir: "Bizdə Avropa Şurasından çıxmaq barədə daxili qərar yoxdur. Mən bunu sizə səmimi deyirəm". Dünən isə Rusiya Dövlət Duması beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Matviyenkonun "səmimi"liyini təsdiqləyən bəyanatla çıxış etmişdir. O, Yaqlandın mövqeyinə münasibət bildirərək qeyd etmişdir ki, Rusiya Avropa Şurasından xaric edilməyi gözləmədən təşkilatda üzvlüyünü dayandırmaq, yaxud dondurmaq barədə düşünməlidir. Slutski hesab edir ki, AŞ PA-nın növbəti sessiyasında Rusiyaya qarşı sanksiyalar ləğv olunsaydı, çox güman, Rusiya nümayəndə heyətinin gələn il AŞ PA-da iştirak etmək üçün ərizə vermək imkanı olmayacaq, nəticə etibarilə Rusiya AŞ baş katibinin özü üçün seçilməsində iştirak edə bilməyəcək. Parlamentar fikrincə, bütün bu səbəblərdən Rusiyanın AŞ üzvlüyündən ayrılıb qalmasına dəyməz.

Göründüyü kimi, mənzərə kifayət qədər aydındır. Avropa KİV-in xəbərinə görə, AŞ Rusiyanı yola salmağa hazırlaşır. Məlumatla görə, bu gün Strasburqda AŞ Nazirlər Komitəsinin növbədən-kənar iclası keçiriləcək. İclasda AŞ-ın baş katibi Rusiyanın təşkilatdan çəkilməyi təqdirdə maliyyə çatışmazlığını aradan qaldırmaq üçün üzvlük ödəmələri hüquqlarını özülük haqlarının məbləğini artırmağa çağıracaq.

Allahverdi MEHDİYEV, "Azerbaycan"

## Yeniyyətlərin Olimpiadasında daha bir qızıl medal qazanıldı

Dünən Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyyətlərin III Yay Olimpiya Oyunlarında gimnastların miltikomanda yarışlarında Azərbaycan millisinin idmançısı Yelizaveta Luzan qızıl medal qazanmışdır.

Şəxsi yarışlardan başqa gimnastika növlərinin nümayəndələri qarışıq komandaların yarışında da mübarizə aparmışlar. Bütün iştirakçılar 12 komandaya bölüşdürülmüşlər. Luzan dördqat Olimpiya çempionu Simona Baylın qrupunda yer almışdır. Orada həmçinin idman və bədii gimnastikası, trampolda hopyanmanı və akrobatikası təmsil edən

Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənub və Macarıstan idmançıları da qələbə uğrunda yarışmışlar. İştirakçılar şəxsi çıxışları zamanı komanda hesabına xallar toplamışlar və nəticədə Baylın başçılıq etdiyi yığma birinci olmuş, Luzan isə qızıl medal almışdır.


Beləliklə, milli komandamızın aktivində artıq 2 qızıl və 1 bürünc medal var. Xatırladaq ki, bundan əvvəl cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsinə mübarizə aparmış Vüqar Talibov Olimpiya Oyunlarının qızıl medalına layiq görülmüşdür. Təkvondoçu Cavid Ağayev (63 kq) isə Olimpiadanın bürünc medalını qazanmışdır.

"Azerbaycan"



## "Dünya Görmə Günü"ndə "Azercell"dən pulsuz göz müayinəsi

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə Günü (World Sight Day) kimi qeyd edilir. Korluğun qarşısının alınması üçün Beynəlxalq Agentliyin məlumatına əsasən, dünyada təqribən 300 milyon yaxın insanın gözle bağlı problemləri vardır. Onların 39 milyonu görmə qabiliyyətini tamamilə itirib. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri olan insanların sayı 45 mln artır. Həkimlərin rəyində, vaxtında müdaxilə olunarsa, korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Gözlərin müayinəsi və eyneklərlə təminat nəticəsində yer kürə-



sində 153 milyon insanın həyatı dəyişə bilər. İnsanların rifahına və gələcək nəsillərin sağlamlığına yönəlik bir sıra sosial təşəbbüsləri dəstəkləyən və fə-

aliyyəti boyunca bu yöndə layihələr həyata keçirən "Azercell Telekom" MMC-nin "Mobil Göz Klinikası" il boyu olduğu kimi, təqvimdəki bu gün münasibətlə də növbəti səfərə çıxıb. Belə ki, şirkətin dəstəyi ilə yaradılan və artıq 7 ildir fəaliyyət göstərən "Mobil Göz Klinikası"nın həkimləri 11 oktyabrda Zabrat qəsəbəsində yerləşən sosial sığınacaq və reabilitasiya müəssisəsində ofitalmoloji müayinə keçiriblər. Klinikanın həkimləri qaçqın və məcburi köçkünləri, şəhid ailələri, onların uşaqlarını, xəstə və kimsəsiz, xüsusi ehtiyacı olan azyaşlıları, uğursuz ailələndən uşaqları, ahilləri, əlilləri müayinə ediblər.

"Azerbaycan"

## İrandan Azərbaycana narkotik vasitələr keçirməyə cəhd edən şəxslər saxlanılıblar

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oktyabrın 4-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Bala-Bəhmənlı kəndindəki sərhəd zəstəvasının xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Sabirabad rayon sakini 1970-ci il təvəllüdü Hüseynov Hüseyn Bəy-



bala oğlu və Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdü Əliyev Anar Təngiz oğlu İran İslam Respublikasından Azer-

baycan Respublikasına dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə saxlanılıblar.

Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Bəyliqan rayon sakini 1988-ci il təvəllüdü Həziyev Rəhim Rəhim oğlu müəyyən edilərək saxlanılıb və istintaqa cəlb olunub.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Azerbaycan"

## "Soyuz" kosmik gəmisi startdan iki dəqiqə sonra qəzaya uğradı



Dünən səhər Baykonur kosmodromunda göyərtdə rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronaut Nik Heyq olan "Soyuz MC-10" gəmisi start götürmüşdür. Uçuşun 119-cu saniyəsində daşıyıcı raket qəzaya uğramışdır. "Rossiya 24" telekanalının xəbərinə görə, start zamanı daşıyıcı raketin ikinci pilləsinin mərkəzi blokundan birinci pillənin yan blokları ayrılaraq mühərriklər sönmüşdür. Ovçinin və Heyq 187 sutka orbitdə Beynəlxalq Kosmik Stansiyada qalmalı idilər.

Son məlumata görə, qəzaya uğramış "Soyuz" daşıyıcı raketin heyət üzvləri Qazaxıstanın Jezkazgan şəhərinin 25 kilometrliyində xüsusi kapsulada sağ-salamat yera enmişlər.



## Beynəlxalq aləm HADİSƏLƏR, FAKTLAR

### Çində müsəlmanlar üçün "təbiyolənmə mərkəzləri" qanunlaşdırıldı

Çin Xalq Respublikasının Sintzyan-Uyğur muxtar rayonunda uyğur müsəlmanları üçün "təbiyolənmə müəssisələri" qanunlaşdırılmışdır. Bu barədə "BBC News" agentliyi xəbər verir.

Qanunvericiliyə görə, mərkəzlərin işi "transformasiya yolu ilə ekstremizmlə mübarizəyə" yönəldiləcək. Mərkəzlərdə həmçinin "davranışın korreksiyası" və ideoloji təhsillə məşğul olacaqlar. Müsəlmanlarla həm də psixoloqlar işləyəcəklər. Bundan əlavə, müəssisələrdə Çin dili, qanunvericiliyin ümumi müddəaları tədris olunacaq və ixtisaslar öyrədiləcək.

Bildirilir ki, "ekstremizmin" əlamətləri qeyri-adi ad, saqqal saxlamaq, qida və aid olmayan əşyalara barədə "halal" termini işlətmək, dövlət televiziyasından, yaxud uşaqlar üçün dövlət təhsilindən imtina hesab olunur.

Cari ilin avqust ayında BMT ekspertləri məlumat vermişdir ki, Sintzyan-Uyğur muxtar rayonu "təbiyolənmə müəssisələrində" bir milyonadək etnik uyğur saxlanılıb.

ÇXR ərazisində yaşayan və islam dininə sitayiş edən uyğurlar türk xalqıdır.

Hesabata qeyd olunur ki, hazırda təxminən 5,5 milyon suriyalı aclıqdan əziyyət çəkir. Onların ərzaq mallarından ibarət humanitar yardıma ehtiyacı var. Eyni zamanda bu rəqəm öten ilin müqayisədə 20 faiz azalmışdır. Lakin güman ki, İldibdə 500-800 min adam aclıqdan əziyyət çəkir.

Bundan əlavə bildirilir ki, Suriyada son yeddi ildə ərzaq mallarının qiymətləri 7 dəfə bahalmış, işsizlik 60 faizə çatmışdır. Bu isə əhəlinin alıcılıq qabiliyyətini minimuma endirmişdir.

## Dağıdıcı "Maykl" gücünü itirir



ABS-in cənub-sərq sahilinə zərbə vurduqdan sonra dağıdıcı "Maykl" qarşılığı xeyli zəifləmişdir. Bu barədə "Assosiyat Press" agentliyi xəbər verir.

ABS-in Qasırgalarnı izlənilməsi üzrə milli mərkəzi xəbər verir ki, "Maykl" hələ də təhlükəlidir və Corciya ştatının Olbani şəhərinin 30 kilometr cənub-qərbindədir. Saniyədə 7,6 metr sürətlə şimal-sərq istiqamətində hərəkət edir. Küleyin maksimal sürəti saniyədə 40,2 metrdir.

"Röyter" agentliyinin xəbərinə görə, Florida, Alabama və Corciyada ümumilikdə 300 mindən çox ev işsiz qalmış, 400 minə yaxın adam təxliyə edilmişdir.

Floridanın hakimiyyət orqanları iki nəfərin həlak olduğu barədə məlumat verir. Onlardan biri 11 yaşlı uşaqdır.

## İndoneziyada yenidən güclü zəlzələ baş verdi

Dünən İndoneziyanın Situbondo regionunda Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş vermişdir. Bu barədə Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentlik (BNBP) xəbər verir. Bildirilir ki, yeraltı təkanlar nəticəsində üç nəfər həlak olmuş, bəzi evlərə zərər dəymişdir.

Zəlzələnin epitsentri Situbondo şəhərinin 61 kilometrliyində qeydə alınmışdır. Xatırladaq ki, ötən ayın 28-də İndoneziyanın Sulavəsi adasında 7,5 bal gücündə zəlzələ baş vermişdir. Bundan sonra Dunqala rayonuna və Palu şəhərinə sunami gəlmişdir.

Dünən adada axtarış və xilasətmə əməliyyatı başa çatmışdır. Son məlumata görə, 2045 nəfər təbii fəlakətdən öldüyü rəsmən təsdiqlənmişdir. On mindən çox adam zərər çəkmişdir. Azı beş min nəfərin itkin düşdüyü bildirilir.

## Hindistanda "Titli"yə görə 300 min nəfər təxliyə edildi

Hindistanın şərqində güclü "Titli" ("Kəpənək") qarşığıasının yaxınlaşması ilə əlaqədar Odışa ştatının bəzi rayonunda 300 mindən çox adam təxliyə olunmuşdur. Hazırda siklonun hüduddarındakı küleyin sürəti saatda 150 kilometrə çatır. Bu barədə NDTV telekanalı xəbər verir.

Yerli hakimiyyət orqanları zərurət yaranacağı təqdirdə daha çox adamı təhlükəsiz rayonlara aparmağa



görsə, sahiləni rayonlara küləklə yanaşı, leysan yağışları da yağacaq.

**BAŞ REDAKTOR**  
**Bəxtiyar SADIQOV**

**Ünvan**  
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail: secretary@azerbaijan-news.az az\_reklam@azeronline.com azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

**Telefonlar**  
Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolizasiya şöbəsi - 538-84-73, Məhsulət - 539-59-33, Faks - (+994 12) 5398441

**Qeydiyyat nömrəsi 1**  
"Azerbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş, "Azerbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir  
Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

**Gündəlik qəzet**  
**Tiraj 8407**  
**Sifariş 2975**